

**“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin  
2015-ci maliyyə ili üzrə illik idarəetmə hesabatı**

<p><i>1. emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;</i></p>	<p>“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti “PAŞA Həyat Sığorta” ASC Qeydiyyat tarixi: 24.11.2010-cı il Qeydiyyat nömrəsi və VÖEN: 1401876531</p>
<p><i>2. emitentin hüquqi ünvanı və olduğu yer;</i></p>	<p>Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 Faktiki ünvan (oluğu yer): Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15</p>
<p><i>3. emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklinə yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çəvrilmə şəklinə yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;</i></p>	<p>Olmayıb</p>
<p><i>4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;</i></p>	<p>“PAŞA Həyat Sığorta” ASC-nin “Qərb” filialı Ünvan: Gəncə şəhəri, Atatürk prospekti ev 261 Kodu: 1401876531-23001 Uçota alınma tarixi: 14.05.2014 Qeydiyyat orqanı: 12 saylı Ərazi Vergilər Departamenti</p> <p>“PAŞA Həyat Sığorta” ASC-nin “Şimal” filialı Ünvan: Sumqayıt şəhəri, Nəriman Nərimanov ev 2, 45-ci məhəllə ilə 5-ci mikrorayonun arası Kodu: 1401876531-29001 Uçota alınma tarixi: 25.06.2016 Qeydiyyat orqanı: 2 saylı Ərazi Vergilər Departamenti</p>
<p><i>5. emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında</i></p>	<p>Yoxdur</p>

<i>məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;</i>	
<i>6. emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;</i>	“PAŞA Holding” MMC
<i>7. emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;</i>	Sığorta və təkrarsığorta fəaliyyəti
<i>8. emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;</i>	11.12.2015-ci il, müddətsiz, sığorta fəaliyyəti 06.05.2014-cü il, müddətsiz, təkrarsığorta fəaliyyəti
<i>9. emitentin təklif etdiyi məhsullar və xidmətlər;</i>	İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta Sağalmaz xəstəliklərdən sığorta Həyatın yaşam sığortası Həyatın müddətli sığortası Kredit və ipoteka götürən şəxslərin həyat sığortası
<i>10. emitentin işçilərinin sayı və onun rüblük dinamikası;</i>	I rüb 30.03.2015 - 132 işçi II rüb 30.06.2015 – 135 işçi III rüb 30.09.2015 – 145 işçi IV rüb 31.12.2015 – 140 işçi
<i>11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;</i>	Direktorlar Şurası: Direktorlar Şurasının sədri – Mir Camal Hafiz oğlu Paşayev; Direktorlar Şurasının üzvü – Vadim Yakovleviç Şneyer; Direktorlar Şurasının üzvü – İbrahim Hüseynqulu oğlu İbrahimov; Direktorlar Şurasının üzvü – Cəlal Ələkbər oğlu Qasimov; Direktorlar Şurasının müstəqil üzvü – Əli Abdülhüseyn oğlu Hüseynov.  İdarə Heyəti: 2015-ci ildə : İdarə Heyətinin sədri – Mürsəl Sərdar oğlu Rüstəmov; İdarə Heyəti sədrinin müavini – Niyaz Rövşən oğlu İsmayılov; İdarə Heyəti sədrinin üzvü – Dilara Əli qızı Babayeva.

	<p>Hazırda:  İdarə Heyətinin sədri – Mürsəl Sərdar oğlu Rüstəmov;  İdarə Heyəti sədrinin birinci müavini – Niyaz Rövşən oğlu İsmayılov;  İdarə Heyəti sədrinin müavini – Dilara Əli qızı Babayeva;  İdarə Heyətinin üzvü – Lalə Tahir qızı Cəfərova;  İdarə Heyətinin üzvü – Rüstəm Vaqif oğlu Məmmədov.</p> <p>Təftiş Komissiyası:  Təftiş Komissiyasının sədri – Vüqar Valeh oğlu Mustafayev;  Təftiş Komissiyasının üzvü – Nərmin Bəhram qızı İsgəndərova;  Təftiş Komissiyasının müstəqil üzvü – Mahir Edil oğlu Eyvazov.</p>
<i>12. emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı;</i>	1 (bir) hüquqi şəxs
<i>13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;</i>	<p>Yeganə səhmdar “PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət  Olduğu yer: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ev 153;  AR Ədliyyə Nazirliyi tərəfindən 01.11.2016-cı il tarixdə 0106-P267-47064 nömrə ilə dövlət qeydiyyatına alınmışdır;  VÖEN 1401007871;  7.000 (yeddi min) ədəd səhm, 40.250.000 (qırx milyon iki yüz əlli min) manat;  Nizamnamə kapitalındakı payı - 100%.</p>
<i>14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);</i>	Yoxdur
<i>15. emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:</i>	Hesabat dövrü ərzində 17 ümumi yığıncaq keçirilib.
<i>15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan);</i>	<p>001-15 №-li qərar, 12.01.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  002-15 №-li qərar, 23.01.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  003-15 №-li qərar, 28.01.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  004-15 №-li qərar, 02.02.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  005-15 №-li qərar, 23.02.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  006-15 №-li qərar, 19.03.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  007-15 №-li qərar, 13.04.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;</p>

	<p>008-15 №-li qərar, 01.05.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  009-15 №-li qərar, 04.06.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  010-15 №-li qərar, 04.06.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  011-15 №-li qərar, 14.08.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  012-15 №-li qərar, 12.10.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  013-15 №-li qərar, 22.10.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  014-15 №-li qərar, 24.12.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  015-15 №-li qərar, 25.12.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  016-15 №-li qərar, 28.12.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;  017-15 №-li qərar, 28.12.2015-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15.</p>
<p>15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar.</p>	<p>001-15:</p> <ul style="list-style-type: none"> <li>• Zaqatala rayonu və ətraf bölgələrdə öz fəaliyyətini təşkil etmək məqsədilə Zaqatala-Balakən şossesinin sol tərəfində inşa olunmuş yaşayış binasının 535,47 m<sup>2</sup>-lik qeyri-yaşayış sahəsinin “PAŞA Həyat Sığorta” ASC tərəfindən satın alınması barədə qərar qəbul edilmişdir.</li> </ul> <p>002-15:</p> <ul style="list-style-type: none"> <li>• “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri və respublikanın şimal rayonlarında fəaliyyətini təşkil etmək məqsədilə 02 fevral 2015-ci il tarixdən “ŞİMAL” filialının yaradılması və əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.</li> </ul> <p>003-15:</p> <ul style="list-style-type: none"> <li>• “PAŞA Həyat Sığorta” ASC-nin təşkilati-strukturunda dəyişikliklərin edilməsi qərara alınmışdır.</li> <li>• 02 fevral 2015-ci il tarixindən qüvvəyə minməklə “PAŞA Həyat Sığorta” ASC-nin yeni təşkilati strukturu və “Əmək haqqı ştat cədvəli”nin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.</li> </ul> <p>004-15:</p> <ul style="list-style-type: none"> <li>• “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin aktuarisi Əsədova Dilarə Rüfət qızı və daxili audit xidmətinin rəhbəri Abdullayev İmran Rəşid oğlunun öz xahişlərinə əsasən 02 fevral 2015-ci il tarixindən tutduqları vəzifələrindən azad olunmaları barədə qərar qəbul edilmişdir.</li> </ul>

005-15:

- “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsinə əsasən “PAŞA Həyat Sığorta” ASC-nin 2015-ci il maliyyə büdcəsinin təsdiq edilməsi və buna uyğun olaraq Cəmiyyətin İdarə Heyətinin sədri Mürsəl Sərdar oğlu Rüstəmovə büdcədə nəzərdə tutulmuş idarəetmə xərcləri üçün mənfəət hesabından 332.500 (üç yüz otuz iki min beş yüz) manat vəsait üzərində sərəncam vermək səlahiyyətinin verilməsi barədə qərar qəbul edilmişdir.

006-15:

- “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş və Cəmiyyətin Təftiş Komissiyası tərəfindən tövsiyə edilmiş 2014-cü maliyyə ilinin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.

007-15:

- Aktuari şəhadətnaməsi almaq üçün keçirilmiş test imtahanının nəticəsi barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin arayışı əsas götürülərək “PAŞA Həyat Sığorta” ASC-də məsul aktuari vəzifəsinin müvəqqəti icrasının 13 aprel 2015-ci il tarixdən Abdullayev Fərid Mahir oğluna həvalə olunması barədə qərara alınmışdır.

008-15:

- “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının tərkibinin növbəti 3 il il müddətinə aşağıdakı kimi təsdiq edilməsi qərara alınmışdır:
  - Təftiş Komissiyasının sədri - Mustafayev Vüqar Valeh oğlu;
  - Təftiş Komissiyasının üzvü - Əhmədov Murad Rafiq oğlu;
  - Təftiş Komissiyasının müstəqil üzvü - Eyvazov Mahir Edil oğlu.

009-15:

- “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında tərtib edilmiş və kənar auditor tərəfindən təsdiq edilmiş 2014-cü ilin nəticələri haqqında hesabatlarının təsdiq edilməsi və bu hesabatlarla bağlı kənar auditorun rəyinin məqbul hesab edilməsi qərara alınmışdır.

010-15:

- “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2014-cü maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən təsisçiyə 4 444 445 (dörd milyon dörd yüz qırx dörd min dörd yüz qırx beş) manat məbləğində dividendin ayrılması qərara alınmışdır.
- 2014-cü maliyyə ilinin yekunlarına görə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin mükafatlandırılması üçün 664 000 (altı yüz altmış dörd min) manat məbləğində vəsaitin ayrılması qərara alınmışdır.

011-15:

- 27 iyun 2013-cü il tarixdən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilmiş İbrahimov İbrahim Hüseynqulu oğlu ilə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında xidmət müqaviləsinin bağlanması barədə qərar qəbul edilmişdir.

012-15:

- Əhmədov Murad Rafiq oğlunun öz xahişinə əsasən 12 oktyabr 2015-ci il tarixdən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasının üzvü vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir.
- 02 oktyabr 2015-ci il tarixində sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün test imtahanından müvəffəqiyyətlə keçmiş İsgəndərova Nərmən Bəhram qızının 12 oktyabr 2015-ci il tarixdən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasının üzvü təyin olunması barədə qərar qəbul edilmişdir.

013-15:

- Mircalal Aqil oğlu Paşayevin öz xahişinə əsasən 22 oktyabr 2015-ci il tarixdən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir.
- Mir Camal Hafiz oğlu Paşayevin “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Əli Abdülhüseyn oğlu Hüseynovun və Cəlal Ələkbər oğlu Qasimovun isə Direktorlar Şurasının üzvləri təyin edilməsi və Direktorlar Şurasının tərkibinin aşağıdakı kimi təsdiq olunması qərara alınmışdır:

- Mir Camal Hafiz oğlu Paşayev – Direktorlar Şurasının sədri;
- Vadim Yakovleviç Şneyer – Direktorlar Şurasının üzvü;
- Əli Abdülhüseyn oğlu Hüseynov – Direktorlar Şurasının üzvü;
- Cəlal Ələkbər oğlu Qasimov – Direktorlar Şurasının üzvü;
- İbrahim Hüseynqulu oğlu İbrahimov – Direktorlar Şurasının müstəqil üzvü

014-15

- 2015-ci ilin maliyyə hesabatlarının düzgünlüyünün auditi məqsədilə “G and A Audit” Məhdud Məsuliyyətli Cəmiyyətinin “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin müstəqil auditoru təyin edilməsi barədə qərar qəbul edilmişdir.

015-15

- “PAŞA Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının üzvləri Əli Abdülhüseyn oğlu Hüseynov və İbrahim Hüseynqulu oğlu İbrahimov arasında vəzifə dəyişikliyinə aparılması və Direktorlar Şurasının tərkibinin aşağıdakı kimi təsdiq olunması qərara alınmışdır:

- Mir Camal Hafiz oğlu Paşayev – Direktorlar Şurasının sədri;
- Vadim Yakovleviç Şneyer – Direktorlar Şurasının üzvü;
- İbrahim Hüseynqulu oğlu İbrahimov – Direktorlar Şurasının üzvü;
- Cəlal Ələkbər oğlu Qasimov – Direktorlar Şurasının üzvü;
- Əli Abdülhüseyn oğlu Hüseynov – Direktorlar Şurasının müstəqil üzvü.

- Səhmdarın 28.06.2013-cü il tarixli, 009-13 №-li və 14.08.2015-ci il tarixli, 011-15 №-li qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilmişdir.
- İbrahim Hüseynqulu oğlu İbrahimovla “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xidmət müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilmişdir.

016-15

- “PAŞA Həyat Sığorta” ASC-nin təşkilati strukturunda dəyişikliklərin edilməsi barədə qərar qəbul edilmişdir.

	<ul style="list-style-type: none"> <li>Aparılmış dəyişiklikləri nəzərə alaraq 05 yanvar 2016-cı il tarixindən qüvvəyə minməklə “PAŞA Həyat Sığorta” ASC-nin yeni təşkilati strukturunun və “Əmək haqqı ştat cədvəli”nin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.</li> </ul> <p>017-15</p> <ul style="list-style-type: none"> <li>05 yanvar 2016-cı il tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Niyaz Rövşən oğlu İsmayılovun birinci müavin, İdarə Heyətinin üzvü Dilara Əli qızı Babayevanın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmaları barədə qərar qəbul edilmişdir.</li> </ul>
<i>16. emitentin dövrüyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):</i>	<p>1. 22.12.2010-cu il, qeydiyyat nömrəsi – AZ100100920, 7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, nominal dəyəri – 1000 manat;</p> <p>2. 12.03.2012-ci il, qeydiyyat nömrəsi – AZ100200920, 7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, nominal dəyəri – 2150 manat;</p> <p>3. 31.05.2013-cu il, qeydiyyat nömrəsi – AZ1003009201, 7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, nominal dəyəri – 3600 manat;</p> <p>4. 28.02.2014-cu il, qeydiyyat nömrəsi – AZ1004009200, 7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, nominal dəyəri – 5750 manat;</p>
<i>16.1. investisiya qiymətli kağızın növü və forması;</i>	Sənədsiz adi adlı səhm
<i>16.2. investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;</i>	5.750 (beş min yeddi yüz əlli) manat
<i>16.3. investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;</i>	7.000 (yeddi min) ədəd səhm
<i>16.4. investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;</i>	40.250.000 (qırx milyon iki yüz əlli min) manat
<i>16.5. hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);</i>	2014-cü ilin xalis mənfəəti hesabına yeganə səhmdara 4 444 445 (dörd milyon dörd yüz qırx dörd min dörd yüz qırx beş) manat məbləğində dividend ödənilmişdir.



<i>16.6. faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;</i>	Yoxdur
<i>16.7. investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).</i>	Qapalı yerləşdirilib
<i>17. emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:</i>	Belə əqd bağlanmayıb
<i>17.1. əqdin məbləği;</i>	-
<i>17.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.</i>	-
<i>18. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:</i>	Belə əqd bağlanmayıb
<i>18.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;</i>	-
<i>18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.</i>	-
<i>19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;</i>	30.06.2016
<i>20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat.</i>	“Respublika” Qəzeti

**“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri**

**Mürsəl Rüstəmov** \_\_\_\_\_

**“PAŞA Həyat Sığorta” ASC-nin baş mühasibi**

**Pərviz Quliyev** \_\_\_\_\_